

GEFF– Azərbaycan

Ölkə:	AZƏRBAYCAN
Layihə nömrəsi:	56287
Biznes Sektoru:	Maliyyə institutları
Bildiriş növü:	ÖZƏL
Ətraf Mühit Kateqoriyası:	FI
Təsdiq tarixi:	03 Dekabr 2025
Status:	Konsept müzakirə olunub
İngilis dilində Açıqlanma Tarixi:	

Layihənin Təsviri

“Yaşıl İqtisadiyyatın Maliyyələşdirilməsi Proqramı – Azərbaycan” (“GEFF – Azərbaycan” və ya “Proqram”) 100 milyon ABŞ dolları (85,6 milyon avro) məbləğində proqramolub və beşillik dövr ərzində Azərbaycanda müvafiq Tərəfdaş Maliyyə İnstitutlarının (TMİ) yaşıl iqtisadiyyatın maliyyələşdirməsini layihələrini dəstəkləmək məqsədi daşıyır. TMİ-lər bu Proqramın vəsaitlərini enerji səmərəliliyi, bərpa olunan enerji, resurs səmərəliliyi, dairəvi iqtisadiyyat və iqlim dayanıqlığı sahələrində investisiyalara həyata keçirmək üçün müvafiq özəl sektor sub-borcalanlarına kredit vermək məqsədilə istifadə edəcəklər.

Layihənin Məqsədləri

Təklif olunan Proqram Azərbaycanda pilot xarakterli Yaşıl İqtisadiyyatın Maliyyələşdirilməsi mexanizmini təqdim edir. Onun əsas məqsədi Azərbaycanda “Yaşıl İqtisadiyyata Keçid”i (YİK) təşviq etmək, yəni Tərəfdaş Maliyyə İnstitutlarını fərdi ev təsərrüfatları, mikro, kiçik və orta sahibkarlar (MKOS-lar) və korporasiyalar da daxil olmaqla, uyğun borcalanlar üçün yaşıl investisiyaların maliyyələşdirilməsində dəstəkləməkdir. Proqram TMİ-lərinə həm maliyyə vəsaitləri, həm də texniki əməkdaşlıq təqdim edəcək ki, bu da onlara yaşıl texnologiya və həlləri dəstəkləməyə, eyni zamanda TMİ-lərdə institusional potensialı gücləndirməyə imkan verəcək. Bundan əlavə, Proqram yaşıl kreditləşmənin qarşısında duran maneələri aradan qaldırmaq və yaşıl maliyyəyə çıxışda gender bərabərliyini təşviq etmək məqsədi daşıyır. Proqram, həmçinin, 2024-cü ilin noyabrında Bakıda keçirilmiş COP29 tədbirindən sonra artmış münbit tənzimləyici təşəbbüslər və artan ictimai

məlumatlılıq ilə dəstəklənən Azərbaycanın artmaqda olan yaşıl momentum üzərində qurulmağı hədəfləyir.

Keçid Təsiri

Proqram yaşıl texnologiyalara və xidmətlərə yönəldilən maliyyə vəsaitləri vasitəsilə yaşıl iqtisadiyyatın inkişafına töhfə verməklə və yerli maliyyə sistemlərinin transformasiyasını təşviq etməklə “Yaşıl Keçidin Təsiri” keyfiyyətini dəstəkləyir. Proqram 100% “Yaşıl İqtisadiyyata Keçid”- i dəstəkəyir.

Müştəriyə dair Məlumatı

Proqram çərçivəsində borcalanlar Azərbaycanda fəaliyyət göstərən banklar, mikromaliyyə təşkilatları və lizinq şirkətləri də daxil olmaqla, yaşıl maliyyələşdirmənin genişləndirilməsinə dəstək verən maliyyə institutları olacaq. Müvafiq Tərəfdaş Maliyyə İnstitutlarına hazırda Azərbaycanda fəaliyyət göstərən tərəfdaş banklar, həmçinin Bankın yanaşmasına uyğun şəkildə seçiləcək potensial yeni tərəfdaşlar daxil olacaq. Proqramın yekun benefisiarları isə Azərbaycandakı mikro, kiçik və orta sahibkarlıq subyektləri (MKOS-lar), korporativ müəssisələr və fərdi ev təsərrüfatlarıdır.

AYİB Maliyyələşdirməsi

100,000,000.00 ABŞ dolları

100,000,000 ABŞ dolları

Layihənin Ümumi Dəyəri

100,000,000.00 ABŞ dolları

100,000,000 ABŞ dolları

Əlavəlik

Proqramın məqsədi Tərəfdaş Maliyyə İnstitutlarına kommersiya mənbələri vasitəsilə adətən əlçatan olmayan uzunmüddətli yaşıl investisiya maliyyələşdirməsini təqdim etməkdir. Bu yanaşma, potensialın artırılması və maarifləndirmə tədbirləri vasitəsilə qadınlar və kişilər üçün yaşıl maliyyəyə bərabər çıxışı təşviq edəcək. GEFF bu günə qədər Azərbaycanda tətbiq olunan ilk belə tipli mexanizm olacaq.

Ətraf Mühit və and Sosial Xülasə

Bu Proqram kateqoriyalasdırılmayıb. Bununla belə, kredit əməliyyatları FI (ESP 2024) kimi kateqoriyalasdırılacaq və ətraf mühit və sosial aspektlər üzrə lazımi araşdırmaya cəlb ediləcək. Gözlənilir ki, bu Proqram çərçivəsində iştirak edən və artıq Bankın mövcud müştəriləri olan Tərəfdaş Maliyyə İnstitutları (TMI) Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) maliyyə institutlarına (MI-lərə) aid Ətraf Mühit və Sosial (ƏMS) tələbləri ilə tanış olacaqlar. Bu Proqram yeni qoşulan hər bir TMI isə ƏMS üzrə lazımi araşdırma sorğusunu dolduraraq Ətraf Mühit və Sosial Departamentə təqdim etməlidir və müəyyən edilmiş boşluqları aradan qaldırılacaq. Bütün TMI-lər AYİB-in 2, 4 və 9-cu Ətraf Mühit və Sosial Tələblərinə (ESR)cavab verməli, o cümlədən ƏMS İstisna Siyahısına uyğun fəaliyyət göstərməli; KOB maliyyələşdirməsi üçün AYİB-in ƏMS

Risqlərin İdarəedilməsi üzrə təlimatlarına riayət etməli; sub-layihələr və onların YİK faydaları barədə məlumatları da daxil olmaqla İllik Ətraf Mühit və Sosial Hesabatları Banka təqdim etməlidirlər. Hər bir sub-layihə ayrı-ayrılıqda YİK uyğunluğu və Paris razılaşmasına uyğunluq baxımından qiymətləndiriləcək. Əgər AYİB-in maliyyəsi bərpa olunan enerji sub-layihələri üçün istifadə olunarsa, bu layihələr AYİB-in bərpa olunan enerji üzrə ƏMS (Ətraf Mühit və Sosial) uyğunluq meyarlarına, həmçinin GEFF Uyğunluq Sənədində göstərilən digər tələblərə cavab verməlidir.

Yaşıl Qiymətləndirmələr

Bu Proqram, dolayı yolla maliyyələşdirilən investisiyalar üçün AYİB-in Paris Sazişinə uyğunluq yanaşmasının tətbiqi əsasında Paris Sazişinə uyğun hesab edilir. Uyğunluq qiymətləndirilməsi iki əsas istiqamətin – İstiqamət 1 (Paris Sazişinə qarşı tərəfin öhdəliyi) İstiqamət 2 – (sub-transaksiyalar üzrə filtr) tətbiqinə əsaslanır. AYİB-in maliyyələşdirməsinin 100%-i “yaşıl maliyyə” kimi təsnif edilir, çünki bu vəsaitlər iqlim dəyişmələrinin azaldılması və iqlimə uyğunlaşma məqsədlərinə nail olmaq üçün nəzərdə tutulmuş fəaliyyətləri dəstəkləyir. Bu təsnifat AYİB investisiyalarının yaşıl maliyyə payını müəyyən etmək üçün istifadə edilən metodologiyaya uyğun şəkildə həyata keçirilir.

Texniki Əməkdaşlıq

Proqram aşağıdakı iki komponent vasitəsilə dəstəklənəcək:

- 1) Texniki Əməkdaşlıq (TƏ) Paketi – ümumi dəyəri 3,0 milyon ABŞ dollarına (2,8 milyon avroya) qədər olan bu paket aşağıdakı məqsədlər üçün nəzərdə tutulur: (i) Proqramın ümumi idarə olunması və fəaliyyətinə nəzarət; (ii) sub-layihələrin müəyyənləşdirilməsi, baxılması və təsdiqi; (iii) məhsulun dizaynı, marketinq və təlim daxil olmaqla digər fəaliyyətlər. TƏ müxtəlif donorlar, o cümlədən Azərbaycan Respublikası və SSF (Səhmdarların Xüsusi Fondu) tərəfindən maliyyələşdiriləcək.
- 2) Güzəştli Maliyyə Vəsaiti – ümumi məbləği 4 milyon ABŞ dollarına (3,4 milyon avroya) qədər olan bu vəsait Tərəfdaş Maliyyə İnstitutlarına “Nəticələrə əsaslanan kompensasiya ödənişləri” üçün nəzərdə tutulub. Bu Vəsait müxtəlif donorlar tərəfindən maliyyələşdiriləcək.

Şirkətlə Əlaqə Məlumatı

Ziya Əlili
aliliz@ebrd.com
www.ebrd.com

PSD-nin son yenilənmə tarixi

Keçidin öyrənilməsi

Keçid təsirinin qiymətləndirilməsi ilə bağlı AYİB-in yanaşmasına dair əlavə məlumatları buradan əldə edə bilərsiniz.

Biznes imkanları

Biznes imkanları və ya satınalma məsələləri ilə bağlı sifarişçi şirkətlə əlaqə saxlayın.

AYİB ilə (satınalmadan sair mövzuda) biznes imkanları üçün aşağıdakı vasitələrlə əlaqə saxlayın:

Tel: +44 20 7338 7168

E-poçt: projectenquiries@ebrd.com

Dövlət sektoru layihələri ilə bağlı AYİB Satınalmalar səhifəsinə daxil olun:

Tel: +44 20 7338 6794

E-poçt: procurement@ebrd.com

Ümumi müraciətlər

Xüsusi müraciətlər [AYİB Müraciət blankı](#) vasitəsilə edilə bilər.

Ətraf Mühit və Sosial Siyasət (ƏMSS)

[ƏMSS](#) və müvafiq Fəaliyyət tələbləri (FT-lər) AYİB-in “ətraf mühitin mühafizəsi sahəsində düzgün və dayanıqlı inkişaf” strategiyasının təşviqi öhdəliyinin icra metodlarını müəyyənləşdirir. ƏMSS-yə və FT-lərə müştərilərin ictimai məlumat və məsləhət üzrə dövlət qanunlarının tətbiq olunan tələblərinə cavab vermək, eləcə də maraqlı tərəflərin, xüsusilə də müştərinin və layihənin ətraf mühit və sosial göstəricilər sahəsində narahatlıqlarını və şikayətlərini qəbul etmək və həllini sürətləndirmək üçün şikayətlərin baxılması mexanizminin müəyyən edilməsi üçün xüsusi müddəalar daxildir. AYİB əlavə olaraq layihənin ətraf mühit və sosial risklərinin və təsirlərinin xarakterinə və miqyasına uyğun olaraq müştərilərindən layihələrdə yaranan risk və təsirlər barədə müvafiq məlumatları açıqlamağı və ya maraqlı tərəflərlə hərtərəfli məsləhətləşmə aparmağı və onların düşüncələrini nəzərə alaraq onlara cavab verməyi tələb edir.

AYİB-in bu sahədə təcrübələrinə dair ətraflı məlumat [ƏMSS](#) səhifəsində verilmişdir.

Düzgünlük və Uyğunluq

AYİB-in Uyğunluq üzrə Baş direktorunun Ofisi (UBDO) yaxşı idarəetməni təşviq edir və Bankın bütün əməliyyatlarında qabaqcıl beynəlxalq təcrübələrə uyğun olaraq ən yüksək düzgünlük standartlarının tətbiqini təmin edir. Layihələrin icrası zamanı qeyri-məqbul düzgünlük və ya reputasiya ilə bağlı risklərə yol verməmək üçün Bank bütün müştərilərinin düzgünlük sahəsində hüquqi yoxlamasını aparır. Bank hesab edir ki, layihələrin qiymətləndirilməsi və təsdiqlənməsi mərhələlərində problemlərin müəyyən və həll edilməsi Bank əməliyyatlarının düzgünlüyünün təmin olunması üçün ən effektiv üsuldur. UBDO bu qabaqlayıcı tədbirlərdə mühüm rol oynayır və eləcə də investisiya qoyuluşundan sonra layihələrin düzgünlük sahəsində risklərinə nəzarətdə kömək edir.

UBDO həmçinin AYİB-in maliyyələşdirdiyi layihələrdə saxtakarlıq, korrupsiya və qeyri-məqbul davranışla bağlı iddiaların araşdırılmasına görə məsuliyyət daşıyır. Bankın daxilində və ya xaricində saxtakarlıq və ya korrupsiya halları ilə bağlı şübhəsi olan hər bir şəxs compliance@ebrd.com e-poçt ünvanı vasitəsilə Uyğunluq üzrə Baş direktora yazılı şəkildə müraciət etməlidir. Məruzə olunan bütün məsələlər UBDO tərəfindən araşdırılacaqdır. Bütün müraciətlər, o cümlədən anonim müraciətlər nəzərdən keçiriləcəkdir. Müraciətlər Bankda istifadə olunan və ya Bankın fəaliyyət göstərdiyi ölkələrin dilində edilə bilər. Məlumatlar dürüst şəkildə təqdim edilməlidir.

İnformasiya Əlçatanlığına dair Siyasət (İƏS)

İƏS AYİB-in informasiyanı açıqlama qaydasını və 1 yanvar 2020-ci il tarixindən etibarən qüvvəyə mindikdən sonra bankın strategiya, siyasət və əməliyyatları sahəsində maariflənməni və anlayışı artırmaq üçün maraqlı tərəflərlə məsləhətləşmə qaydalarını müəyyən edir. AYİB-in veb-saytında mövcud olan məlumatları əldə etmək üçün [İnformasiya Əlçatanlığına dair Siyasət](#) səhifəsinə daxil ola bilərsiniz.

İnformasiya əldə etməklə bağlı xüsusi müraciətlər [AYİB Müraciət blankından](#) istifadə etməklə göndərilə bilər.

Layihənin Müstəqil Hesabatlılıq Mexanizmi (LMHM)

Ətraf mühit, sosial və ya ictimai məlumatların açıqlanması ilə bağlı narahatlıqların Müştəri və ya Bankla həll edilməsi cəhdləri uğursuz olduğu təqdirdə (məs., Müştərinin Layihə səviyyəli şikayətlərinin baxılması mexanizmi və ya Bankın rəhbərliyinə birbaşa müraciət vasitəsilə) fiziki şəxslər və təşkilatlar onları narahat edən məsələləri AYİB-in Layihənin Müstəqil Hesabatlılıq Mexanizmi (LMHM) vasitəsilə bildirə bilərlər.

LMHM zərər verdiyi ehtimal olunan (və ya zərər vermə ehtimalı olan) Layihə məsələlərini müstəqil şəkildə nəzərdən keçirir. Bu Mexanizmin məqsədi ətraf mühit, sosial və ya ictimai məlumatların açıqlanması ilə bağlı yaranan problemlərin həlli istiqamətində Layihənin maraqlı tərəfləri arasında dialoqu dəstəkləmək, Bankın özünün [Ətraf Mühit və Sosial Siyasətinə](#) və ya [İnformasiya Əlçatanlığına dair Siyasətinin](#) Layihəyə aid müddəalarına əməl edib-etmədiyini müəyyən etmək və Bankın gələcəkdə uyğunsuzluq hallarına yol verməməsi üçün aidiyyəti üzrə bu siyasətlərə riayət olunmama hallarını aradan qaldırmaqdır.

LMHM və onun səlahiyyətləri haqqında daha ətraflı məlumat əldə etmək, Yenidən baxılması üçün müraciətin qaydalarını öyrənmək üçün [Layihənin Müstəqil Hesabatlılıq Mexanizminin veb-səhifəsinə](#) daxil olmağınız və ya LMHM və müraciət etmək barədə təlimat və əlavə məlumat əldə etmək üçün ipam@ebrd.com e-poçt vasitəsilə LMHM ilə əlaqə saxlamağınız xahiş olunur.